

## **Yol vərəqələrinin işlənməsi üzrə operator vəzifəsi üzrə**

### **test tapşırıqları**

1. Xəttə çıxarkən yük avtomobilinin bakında olan yanacaq qalığına dair məlumatı yol vərəqəsinə hansı şəxs daxil edir?

- A) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs
- B) Avtomobilin sürücüsü
- C) Növbətçi mexanik
- D) Dispetçer
- E) Yol vərəqəsi operatoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

2. Sürücüyə tapşırığın icrası üçün verilmiş yanacağın miqdarın yol vərəqəsinə daxil edən məsul şəxs kimdir?

- A) İstismar şöbəsinin rəisi
- B) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs
- C) Avtomobilə texniki nəzarət üzrə mühəndis
- D) Yol vərəqəsini doldurmaq üzrə operator
- E) Dispetçer və ya növbətçi mexanik

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

3. Avtomobil xətdən qayıdarkən yanacaq çəmində olan qalığın miqdarını kim yol vərəqinə daxil edir?

- A) Avtomobili idarə edən sürücü

- B) Növbətçi sürücü
- C) Yanacaq-sürtgü materialları üzrə məsul şəxs
- D) Avtodəstə rəisi
- E) Növbətçi mexanik

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

4. Sifarişçinin adı, ünvanı, işin və ya tapşırığın icrasına dair müqavilənin nömrəsi Yol vərəqəsinin hansı hissəsində qeyd edilir?

- A) I Tapşırıq cədvəlinin "Xüsusi qeydlər" rekvizitində
- B) Yol vərəqinin III bölməsində xidmətinin dəyərinin haqq-hesabı rekvizitində
- C) II bölmədə nəqliyyat vasitəsinin gün ərzində gördüyü iş rekvizitində
- D) I Tapşırıq cədvəlinin "Göndərilir" rekvizitində
- E) III bölmədə heablama gördüyü iş rekvizitində

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

5. "Yol vərəqini verən məsul şəxs" rekvizitində hansı məlumatlar daxil edilir?

- A) Sürücünün soy adı, adı, atasının adı
- B) Müəssisənin rekvizitləri
- C) Müəssisə direktorunun soy adı, adı, atasının adı
- D) Növbətçi mexannikin soy adı, adı, atasının adı
- E) Dispetçerin soy adı, adı, atasının adı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

6. Yol vərəqinin I bölməsində sürücü haqqında hansı məlumatlar daxil edilir? (Tam cavabı göstərin) 1. Sürücünün adı, 2. Soyadı, 3. Atasının adı; 4. Sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi 5. Sürücülük vəsiqəsinin dərəcəsi 6. Sürücülərin ixtisas sinfi

A) 1,2,3,4 və 5

B) 1,2,3 və 6

C) 1,2 və 3

D) 1,2,3,4,5 və 6

E) 1,2,3,4 və 6

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

7. Nəqliyyat vasitəsinin və adı, markası, dövlət qeydiyyat nişanı "yol vərəqinin" hansı hissəsində qeyd edilir?

A) İşin icrası haqqında məlumat

B) I bölməsində

C) VI bölməsində

D) V bölməsində

E) Nəqliyyat vasitəsinin gördüyü iş bölməsində

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

8. Yol vərəqinin I bölməsində göstərilənlərdən hansı qeyd edilməlidir?

- A) Daşdığı yükün miqdarı
- B) İşin icrası haqqında məlumat (haradan haraya)
- C) Yük avtomobilinin getdiyi marşrutun istiqaməti
- D) Getdiyi yürüş (km.)
- E) Nəqliyyat xidmətinə görə haqq-hesab

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

9. Bu məlumatlardan hansı Yol vərəqəsinə dispetçer tərəfindən doldurulur?

- A) İş ərzində sərf olunmuş yanacaq (norma üzrə və faktiki) miqdarı
- B) İşin icrası haqqında məlumat (haradan haraya)
- C) "Sayğacın göstəricisi, km.
- D) Yük avtomobilinin getdiyi marşrutun istiqaməti
- E) "Yanacaq (litrlə)" rekviziti

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

10. Yol vərəqəsində "'Xəttə çıxma vaxtı" rekvizitlərindəki "tapşırığa görə" sütünuna hansı məlumat doldurulmalıdır?

- A) Avtomobilin texniki nəzarət məntəqəsindən xəttə buraxıldığı vaxt
- B) Müəssisənin iş saatının başladığı vaxt
- C) Yol vərəsinin dispetçer tərəfindən imzalandığı vaxt
- D) Nəqliyyat vasitəsinin faktiki xəttə çıxması vaxtı
- E) Nəqliyyat vasitəsinin qrafik üzrə xəttə çıxma vaxtı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

11. "Xəttdən qayıtma vaxtı" rekvizitlərindəki "faktiki" sütununa hansı vaxt daxil edilir?

- A) Nəqliyyat vasitəsinin faktiki xəttədən qayıtma vaxtı
- B) Sürücünü iş saatını bitirdiyi vaxt
- C) Yol vərəqəsinin istismar şöbəsinə təhfil verildiyi vaxt
- D) Müəssisənin iş saatını bitirdiyi vaxt
- E) Nəqliyyat vasitəsinin qrafik üzrə xəttə qayıtma vaxtı

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

12. Yol vərəqəsinin rekvizitlərinin doldurulması uyğunluğu hansı cavabda düz göstərilib?

- A) "Xəttdən qayıtma vaxtı" rekvizitlərindəki "faktiki" sütunları üzrə məlumatlar növbətçi mexanik tərəfindən doldurulur
- B) "Xəttdən qayıtma vaxtı" rekvizitlərindəki "tapşırığa görə" sütununa məlumatları dispetçer doldurur
- C) "Sayğacın göstəricisi, km." rekviziti üzrə məlumatlar dispetçer tərəfindən doldurulur
- D) "Xəttdə çıxma" rekvizitlərindəki "tapşırığa görə" sütunları növbətçi mexanik tərəfindən doldurulur
- E) "Xəttdən qayıtma vaxtı" rekvizitlərindəki "faktiki" sütunları üzrə məlumatlar mühafizəçi tərəfindən doldurulur

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

13. Göstərilənlərdən hansı yol vərəqəsinə növbətçi mexanik tərəfindən doldurulur?

- A) Nəqliyyat vasitəsinin qrafik üzrə xəttə çıxma vaxtları
- B) Nəqliyyat vasitəsinin faktiki xəttədən qayıtma vaxtları
- C) "Xəttə çıxma vaxtı"
- D) , "Xəttədən qayıtma vaxtı"
- E) "Sayğacın göstəricisi, km."

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

14. Tapşırıq cədvəlinin yanacaq üzrə hissəsinin doldurulması cavabda göstərilən hansı müəssisələr üçün məcburidir? 1 . Dövlət müəssisəsi, 2. Fərdi (ailə) müəssisə , 3. Özəl müəssisə, 4. Məhdud məsuliyyətli müəssisə 5. Səhmdar cəmiyyəti

- A) 3
- B) 2 və 3
- C) 4 və 5
- D) 1
- E) 1,2,3,4 və 5

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

15. Yol vərəqəsində tapşırığa görə sərf olunacaq yanacağın miqdarı - differensasiya edilmiş xətti yanacaq normaları kim tərəfindən müəyyən edilir? 1. Yanacaq sürtgü materialları üzrə texnik 2. Energetika nazirliyi 3. Avtonəqliyyat müəssisəsinin rəhbərliyi, 4. Avtonəqliyyat müəssisəsinin baş idarəsinin rəhbərliyi

- A) 1

B) 2

C) 1,2 və 3

D) 1,2,3 və 4

E) 3 və ya 4

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

16. Nəqliyyat işini yerinə yetirmiş sürücü "Yük avtonəqliyyat üçün yol vərəqini" tapşırığı yerinə yetirdikdən sonra neçə gün ərzində avtonəqliyyat müəssisəsinə təqdim etməlidir.

A) 3 gün müddətində

B) 7 gün müddətində

C) 10 gün müddətində

D) 1 gün müddətində

E) 30 gün müddətində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

17. Nəqliyyat xidməti yerinə yetirildikdən sonra yol vərəqi müəssisənin hansı xidmətinə təqdim edilir?

A) Mexanika şöbəsinə

B) Mühasibatlığa

C) Texniki istismar şöbəsinə

D) Texniki istehsalat şöbəsinə

E) Müəssisənin kargüzarlıq xidmətinə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

18. Yol vərəqinin talonunun surəti nə vaxt doldurulur?

- A) Nəqliyyat xidmətinə görə ödəniş aparıldıqdan sonra
- B) Avtomobil xəttə olarkən
- C) Avtonəqliyyat müəssisəsində tapşırıq yerinə yetirildikdən sonra
- D) Avtomobil xəttə çıxarkən
- E) Sifarişçi tərəf avtomobil işi bitirdikdən sonra

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

19. Yol vərəqinin talonunun surəti kim tərəfindən doldurulur?

- A) Sürücü tərəfindən
- B) Sifarişçi tərəfinin mühasibatlığı tərəfindən
- C) Sifarişçi tərəfinin iş icraçısı tərəfindən
- D) Avtonəqliyyat müəssisəsinin məsul şəxsi tərəfindən
- E) Növbətçi mexanik tərəfindən

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

20. Yol vərəqinin talonunun surəti ilə doldurulduqdan sonra nə edilir?



- A) "Kəsmə xətti" üzrə kəsilərək sürücüyə təqdim olunur
- B) "Kəsmə xətti" üzrə kəsilərək nəqliyyat müəssisəsinin arxivinə verilir
- C) "Kəsmə xətti" üzrə kəsilərək nəqliyyat müəssisəsinin dispetçerinə təqdim olunur
- D) "Kəsmə xətti" üzrə kəsilərək vergi xidmətinə təqdim olunur
- E) "Kəsmə xətti" üzrə kəsilərək sifarişçiyə təqdim olunur

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

21. Sifarişçiyə nəqliyyat xidmətinə görə ödəniş aparılması üçün doldurulmuş "yol vərəqinin talonunun surəti" hansı sənədlə birlikdə təqdim olunur (göndərilir).

- A) Hesab-faktura ilə
- B) Avtomobilin texniki şəhadətnaməsinin surəti ilə
- C) Təhfil- təslim aktı ilə
- D) Görülmüş işlərin siyahısı ilə
- E) Tək təqdim olunur

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

22. Avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisindən digər dövlətlərə və ya digər dövlətlərdən Azərbaycan Respublikasının ərazisinə, habelə Azərbaycan Respublikasının ərazisindən tranzitlə keçməklə yerinə yetirilən yük daşımaları hansına aiddir?

- A) Beynəlxalq yük daşımaları
- B) Tranzit yük daşımaları
- C) TİR yükdaşımaları

D) Dövlətlərə arası tük daşıma

E) Avtomaqistral yük daşımaları

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M.2.1.2.

23. Nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar hansı halda "Daşıyıcı" adlanır? ("Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" na əsasən)

A) Hər hansı sənədləşmə şərtləri nəzərə alınmadan hüquqi şəxslər, özlərinə məxsus yüklərin daşınması yerinə yetirərsə

B) Daşınma müqaviləsi ilə haqq müqabilində yük daşımalarını yerinə yetirərsə

C) Daşınma müqaviləsi olan, lakin daşımaya haqqı ödənilməyən yük daşımalarını yerinə yetirərsə

D) Hər hansı sənədləşmə şərtləri nəzərə alınmadan istənilən yüklərin daşınması yerinə yetirərsə

E) Hər hansı sənədləşmə şərtləri nəzərə alınmadan digər şəxslərə məxsus yüklərin daşınması yerinə yetirərsə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 2.1.3

24. Azərbaycan Respublikası ilə beynəlxalq avtomobil daşımaları haqqında beynəlxalq müqavilə bağlamış xarici ölkələrin ərazisində beynəlxalq avtomobil daşımalarını yerinə yetirmək üçün operatorlara verilən sənəd necə adlanır?

A) TIR Cornet

B) Lissenziya

C) "İcazə" blankı (Dozvol)

D) EKMT

E) CEMT

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M.2.1.4.

25. Avtonəqliyyat vasitəsinin qət ediyi məsafəyə, hərəkətin sürətinə, sürücülərin iş və istirahət dövrlərinə dair məlumatları fasiləsiz olaraq qeydə almaq məqsədi ilə həmin avtonəqliyyat vasitəsində quraşdırılan nəzarət cihaz hansıdır?

A) Spidotaymermetr

B) Spidometr

C) Taxoqram

D) Taxoqraf

E) GPS naviqator

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 2.1.19

26. Ümumi təyinatlı yük avtonəqliyyat vasitəsi hansıdır? (Tam cavabı göstərin)

A) Əlavə avadanlıqlaşması olmayan bortlu yük avtonəqliyyat vasitəsi və yükünü özü boşaldan yük avtonəqliyyat vasitəsi

B) Yükünü özü boşaldan yük avtonəqliyyat vasitəsi

C) Refriiratorlu banı olan yük avtonəqliyyat vasitəsi

D) Manipulyatorlu yük avtonəqliyyat vasitəsi

E) Əlavə avadanlıqlaşması olmayan bortlu yük avtonəqliyyat vasitəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 2.1.12

27. Binalar, tikililər və texniki vasitələr kompleksindən istifadə edərək yüklərin yığılması (toplanması), çeşidlənməsi, nəzarətdə saxlanması və sonradan göndərilməsi (yola salınması) üçün istifadə edilən yer hansıdır?

- A) Terminal
- B) Anbar
- C) Nəqliyyat müəssisəsi
- D) Kömrük- keçid məntəqəsi
- E) Dəniz limanı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 2.1.10

28. Yüklərin daşınmalarının həyata keçirilməsi üçün hansı müqavilələr bağlana bilər? 1. Avtomobil nəqliyyatı ilə yüklərin daşınması müqaviləsi; 2. avtomobil nəqliyyatı ilə yüklərin daşınmasının təşkili haqqında müqavilə; 3. yüklərin daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi. 4. Avtonəqliyyat vasitəsinin lizing müqaviləsi. (Tam cavabı göstərin)

- A) 1 və 2
- B) 1,2 və 3
- C) 1,4 və 3
- D) 1,2,3 və 4
- E) 2,3 və 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 3.2.

29. Hansı situasiyada yüklərin daşınmalarının həyata keçirilməsi üçün "avtonəqliyyat vasitəsinin icarəsi (fraxtetmə) müqaviləsi" bağlanması məqsədə uyğundur?

- A) Avropadan Azərbaycana 20 ton kütləli yüklərin daşınmasının həyata keçirilməsi
- B) Daşıyıcı ona tapşırılmış 1 reyslik yükü təyinat məntəqəsinə çatdıraraq və müəyyən edilmiş daşınma haqqını aldıqda
- C) Müəyyən müddət ərzində, bir neçə reyslə kommersiya məqsədli yüklərin daşınmasının yerinə yetirilməsi

D) Yüklərin avtomobil nəqliyyatı ilə mütəmadi daşınması zərurəti yarandıqda

E) 40 ton yükün avtomobil nəqliyyatı ilə yaxın məsafəyə daşınması

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 3.3

30. Ölkədaxili daşımalarda yükün 350 kilometrə qədər məsafəyə çatdırılması üzrə tövsiyə olunan müddət nə qədərdir?

A) 0,5 sutka

B) 1,5 sutka

C) 2 sutka

D) 1 sutka

E) 3 sutka

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 3.13

31. Yüklü avtonəqliyyat vasitəsinin yolda nəzarətedici orqanlar tərəfindən saxlanılaraq yubadıldığı müddət daşıma prosesinin hansı vaxtına aid edilir?

A) Ümumi çatdırılma müddətindən çıxılır

B) Gözlənilməz şəraitlər vaxtına əlavə edilir

C) Fors major vaxtı kimi qəbul edilir

D) Yükləmə vaxtına əlavə edilir

E) Çatdırılma vaxtına əlavə edilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 3.14

32. Kütləvi torpaq daşımaları zamanı yükəndərən torpağın çəkisinin necə müəyyən edərək, əmtəə-nəqliyyat qaiməsində göstərməlidir?

- A) Geodezik ölçülmə əsasında
- B) Yalnız tərəzidə çəkilməklə
- C) Ekskavatorun çalovunun həcmi əsasında
- D) Geoloji kəşfiyyat nəticələri əsasında
- E) Sürücünün şəxsi mülahizələri əsasında

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 3.34

33. Daşıyıcı neçə gün ərzində sifarişin icrasına başlamadıqda, sifarişçi avans olaraq ödədiyi daşıma haqqın qaytarılmasını tələb edə bilər?

- A) 1 gün ərzində
- B) 3 gün ərzində
- C) 30 gün ərzində
- D) 7 gün ərzində
- E) 10 gün ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 9.3

34. Daşıyıcı daşıma sifarişin yerinə yetirmədikdə sifarişçinin avans olaraq ödədiyi daşıma haqqın sifarişin yerinə yetirilməli vaxtından başlayaraq ən gec hansı müddətdə sifarişçiyə qaytarmalıdır?

- A) Sifarişin yerinə yetirilmə vaxtından sonra 6 gün ərzində
- B) Sifarişin yerinə yetirilmə vaxtından 4 gün, sonra əlavə olaraq 7 bank günü ərzində
- C) Sifarişin yerinə yetirilmə vaxtından 3 gün və əlavə olaraq 3 bank günü ərzində

D) Sifarişin yerinə yetirilmə vaxtından sonra 7 bank günü ərzində

E) Sifarişin yerinə yetirilmə vaxtından 10 gün və əlavə olaraq 3 bank günü ərzində

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 9.3

35. Nəqliyyat xidmətinin saathesabı ilə göstəriləndiyi hallarda yüklərin daşınması üçün yekun hesablaşma hansı sənəd əsasında həyata keçirilir?

A) Daşıma aktı

B) Yüklün təhfil - təslim aktı

C) İnvoys

D) Yol vərəqəsi

E) SMR

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 9.5.

36. Nəqliyyat xidməti, hansı növ avtomobil yük daşımaları müqaviləsində yol vərəqəsindən istifadə etməklə rəsmiləşdirilir?

A) Avtonəqliyyat vasitəsinin lizing müqaviləsi

B) Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi

C) Yük daşınması üçün avtonəqliyyat vasitəsinin icarəsi müqaviləsi

D) Avtonəqliyyat vasitəsinin fraxt etmə müqaviləsi

E) Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları" Bakı şəhəri, NKQ № 142. 17 sentyabr 2009-cu il M. 3.6

37. Ayrı-ayrı şəhərlərin (rayonların) inzibati ərazisində yerləşən yaşayış məntəqələri arasında yerinə yetirilən sərnişin daşımaları təyinatına görə hansı növə aiddir?

A) Şəhərlərarası (rayonlararası) sərnişin daşımaları

B) Şəhərdaxili (rayondaxili) sərnişin daşımaları

C) Müntəzəm sərnişin daşımaları

D) Qeyri-müntəzəm sərnişin daşımaları

E) Ölkədaxili yük daşımalar

Testin çətinlik dərəcəsi: asan

İstinad: Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının Qanunu. M. 4.

38. Avtovağzalların gözləmə zalında ən azı neçə nəfər sərnişinə xidmət göstərilməsi üçün şərait olmalıdır?

A) Ən azı 100 sərnişin

B) Ən azı 75 sərnişin

C) Ən azı 50 sərnişin

D) Ən azı 25 sərnişin

E) Ən azı 5 sərnişin

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" NKQ 141. 17 sentyabr 2009 - cu il. M. 1.2.2.

39. Sərnişin daşımalarında marşrutun dayanacaq məntəqələri üzrə reyslərin yerinə yetirilməsi vaxtı (həftənin günləri, günün saatları və dəqiqələri) haqqında məlumatları əks etdirən cədvəl necə adlanır?

A) Hərəkət bileti

B) Marşrut xəritəsinə

C) Hərəkət cədvəlinə

D) Marşrut pasportuna



E) Formulyar

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" NKQ 141. 17 sentyabr 2009 - cu il. M. 1.2.10

40. Müəyyən edilmiş marşrutun şərti işarələrlə qrafik təsviri hansı anlayışla ifadə edilir?

A) Trayektoriya təsfiri

B) Gediş şəkili

C) Hərəkət cədvəli

D) Marşrutun sxemi

E) Marşrut lövhəsi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" NKQ 141. 17 sentyabr 2009 - cu il. M. 1.2.14.

41. Sərnişin daşımalarında "reys" anlayışının mahiyyəti hansı cavabda göstərilib?

A) Sərnişin avtonəqliyyat vasitəsinin qarajdan xətdə çıxdığı yerdən marşrutun başlanğıc məntəqəsinə qədər sıfır yürüşü

B) Marşrutun başlanğıc məntəqəsindən təyinat məntəqəsinə və geriyyə qayıdış edən sərnişin avtonəqliyyat vasitəsinin tam gedişi

C) Xəttə çıxan sərnişin avtonəqliyyat vasitəsinin xətdən qaraja qayıdanadək gedişi

D) Xəttə çıxan sərnişin avtonəqliyyat vasitəsinin marşrutun iki ardıcıl dayanacaqları arıdakı gedişi

E) Marşrutun başlanğıc məntəqəsindən təyinat məntəqəsinədək sərnişin avtonəqliyyat vasitəsinin gedişi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" NKQ 141. 17 sentyabr 2009 - cu il. M.1.2.17

42. Qeyri-müntəzəm sərnişin daşımalarına aid cavab hansıdır?

- A) Müvafiq cədvəl və marşrut üzrə yerinə yetirilən sərnişin daşımaları
- B) Taksi minik avtomobilləri ilə daşımalar
- C) Sərnişin daşınması müqaviləsi əsasında əvəzi ödənilməklə yerinə yetirilən sərnişin daşımaları
- D) Hər hansı ödəniş olmadan yerinə yetirilən sərnişin daşımaları
- E) İşin başlanması və başa çatması vaxtları, sərnişinlərin avtomobil nəqliyyatına minməsi və ondan düşməsi yerləri, habelə tariflər müəyyən edilməklə yerinə yetirilən sərnişin daşımaları

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" NKQ 141. 17 sentyabr 2009 - cu il. M. 1.3.5

43. Hər bir avtobus aşağıda göstərilənlərdən hansılar ilə təchiz olunmalıdır? 1. dərman qutusu, 2.odsöndürən, 3.diyirlənməyə qarşı dayaq, 4.qəza dayanma nişanı, 5.qəza vəziyyətində şüşənin çıxarılması üçün nəzərdə tutulmuş qurğu 6. Açarlar dəsti (Tam cavabı göstərin)

- A) 1,2,3,4 və 5
- B) 1,2,3,5 və 6
- C) 1,2,3 və 5
- D) 1,2,3,4,5 və 6
- E) 1,2 və 3

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşınması Qaydaları" NKQ 141. 17 sentyabr 2009 - cu il. M. 2.3.

44. Tam doldurulmuş və yoxlanılmış yol vərəqələri hesabat qaydasında müəssisənin mühasibatlığında necə təhvil verilir?

- A) Təhfil-təslim aktı ilə
- B) Reyseterlə

C) Vəkalətnamə ilə

D) Etibarnamə ilə

E) Formulyarla

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

45. Hər günün sonunda sürücü tərəfindən təqdim edilmiş və tam doldurulmuş yol vərəqələri mühasibatlığa verilməzədən qabaq kim tərəfindən yoxlanılır?

A) Baş mühəndis tərəfindən

B) Sürücü və Növbətçi mexanik

C) Dispetçer və istismar şöbəsinin rəhbərliyi tərəfindən

D) Növbətçi mexannik

E) Mühasib köməkçisi

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

46. Yol vərəqinin III böməsində hansı məlumat əks etdirir?

A) Xəttə olarkən getdiyi ümumi yürüşün miqdarı

B) Tapşırığa görə sərf olunacaq yanacaqın miqdarı

C) Daşdığı yükün miqdarı

D) Nəqliyyat vasitəsinin xidmətinin dəyərinin haqq-hesabı

E) İşin icrası haqqında məlumat (haradan haraya)

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

47. Nəqliyyat vasitəsinin xidmətinin dəyərinin haqq-hesabı yol vərəqinin hansı böməsində və ya hissəsində əks etdirilir?

- A) V (5) böməsində əks etdirir
- B) VI (4) böməsində əks etdirir
- C) I (1) böməsində əks etdirir
- D) II (2) böməsində əks etdirir
- E) III (3) böməsində əks etdirir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

48. Yol vərəqinin bütün rekvizitləri doldurulduqdan harada saxlanılır?

- A) Mühasibatlıqda
- B) İstismar şöbəsində
- C) Kargüzərliq xidmətində
- D) Dispetçerdə
- E) Ödəniş olduqdan sonra ləğv edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 10

49. Yük avtomobilinin yol vərəqində sifarişçi tərəfindən istifadə edilən nəqliyyat vasitəsinin xidmətinin dəyərinin hesablanması kim tərəfindən aparılır?

- A) İstismar xidməti tərəfindən
- B) Mühasibatlıq xidməti tərəfindən
- C) İstehsalat xidməti tərəfindən
- D) Satınalmalar xidməti tərəfindən
- E) Təchizat xidməti tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (Forma № YV -2) Forma və rekvizitləri və onların doldurulması qaydaları. Bakı . "28" fevral 2001-ci il.m 11

50. Yükalan tərəfindən yükün qəbul edilməsi hansı sənədlə rəsmiləşdirilir?

- A) Avtomobil nəqliyyatı ilə yük daşınması müqaviləsi ilə
- B) Avtomobil nəqliyyatı ilə yük daşınmasının təşkili haqqında müqavilə ilə
- C) Əmtəə-nəqliyyat qaiməsi ilə
- D) Hesab faktura ilə
- E) Yol vərəqəsi ilə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nömrəli Qərarı. M.7.2.3.

51. Daşıyıcı və sifarişçi müqavilənin yerinə yetirilməməsinə görə cərimə ödənilməsindən azad edildiyi hallar hansıdır?

1. təbii xarakterli hadisələr (qalaqlar, sellər, yanğınlar və s.);
2. aradan qaldırılması ən azı 3 gün çəkən qəzalar;
3. ümumi istifadədə olan avtomobil yolları ilə avtonəqliyyat vasitələrinin hərəkətinin müvəqqəti dayandırılması;
4. Avtomobilin xəttə olarkən imtina etməsi.

- A) 1,2,3 və 4
- B) 1,2 və 4
- C) 1 və 3
- D) 1,2 və 3
- E) 1 və 4

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nömrəli Qərarı. M.47.7.

52. Yk avtomobili yklm n sifariiy tqdim edildikdn sonra yklm balamazsa , gzlmdn nec saat sonra avtonqliyyat vasitsini dayanacaq yerin qaytarmaq olar?

A) 3 saat kendn sonra

B) 6 saat kendn sonra

C) 10 saat kendn sonra

D) 7 saat kendn sonra

E) 1 saat kendn sonra

Testin tinlik drcsi: asan

stinad: "Avtomobil nqliyyatı il yklrin daınması Qaydaları"nın tsdiq edilmsi haqqında Azrbaycan Respublikası Nazirlr Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nmrli Qrarı. M.41.1.6.

53. Qalaqlanmı, frulanmı, tklm halda v konteynerlrd daınan yklrin thvil-tslimi zamanı hansı cavabdakı tmin edilmlidir? 1.Onların kisi myyn edilmlidir..2.ki mt-nqliyyat qaimsində gstrilmlidir. 3. Sayı hesablanmalıdır 4.Xsusi paletlrd qabladırmalıdır

A) 1 v 2

B) 1,2,3 v 4

C) 3 v 4

D) 3,4 v 2

E) 4

Testin tinlik drcsi: tin

stinad: "Avtomobil nqliyyatı il yklrin daınması Qaydaları"nın tsdiq edilmsi haqqında Azrbaycan Respublikası Nazirlr Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nmrli Qrarı. 3.26.

54. Avtomobil nqliyyatı il yklrin daınması zamanı ykn salamatlıđı il laqdar daıyıcı v sifarii arasında fikir ayrılıđı yarandıqda, hansı cavabdakı sndl rsmildirilir?

- A) Daşıyıcı ilə sifarişçi arasında yaranmış ixtilaf haqqında akt
- B) Daşınma zamanı yükün salamatlığının təmin edilməməsi haqqında akt
- C) Sifarişçi tərəfində pretenziya vermə haqqında akt
- D) İddia öncəsi iki tərəfli akt
- E) Müstəqil ekspert rəyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nömrəli Qərarı. M.10.1

55. Daşıyıcının nümayəndəsi "Daşınma zamanı yükün salamatlığının təmin edilməməsi haqqında akt" imzalamaqdan imtina etdikdə, sifarişçi nə etməlidir?

- A) Yükün qəbul edildiyi ərazidə bələdiyyə qurumlarına akt ın rəsmiləşdirilməsi üçün müraciət etməlidir
- B) Bu haqda hüquq mühafizə orqanların məlumatlandırılmalıdır
- C) Bu haqda 1 gün ərzində daşıyıcıni məlumatlandırılmalıdır
- D) Bu haqda 3 gün ərzində daşıyıcıni məlumatlandırılmalıdır
- E) Bu haqda yük daşımalarına nəzarət edən dövlət orqanlarına müraciət etməlidir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nömrəli Qərarı. M.10.3.

56. Daşınma zamanı yükün salamatlığının təmin edilməməsi haqqında akt tərtib edildikdə, daşıyıcı hansı müddətdə yaranmış vəziyyəti araşdırmalı və qəbul edilmiş qərarı sifarişçiyə bildirməlidir?

- A) 2 gün müddətindən gec olmayaraq
- B) 1 gün müddətindən gec olmayaraq
- C) 15 gün müddətindən gec olmayaraq

D) 5 gün müddətindən gec olmayaraq

E) 30 gün müddətindən gec olmayaraq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nömrəli Qərarı. M.10.3.

57. Yükün itirilməsi, korlanması, əskik çıxması və ya zədələnməsinə görə zərərin əvəzinin ödənilməsi haqqında pretenziyada nələr göstərməlidir? Tam cavabı qeyd edin: 1. onun qısa təsviri, 2. vurulmuş zərərin miqdarı, 3. ərizəçinin poçt ünvanı, 4. ərizəçinin bank rekvizitləri 5. pretenziyanın tərtib edilmə tarixi. 6. sonuncu iddianın verilmə tarixi

A) 1,2,3 və 6

B) 1,2,3,4,5 və 6

C) 2,4 və 5

D) 1,4 və 5

E) 1,2,3,4 və 5

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nömrəli Qərarı. M.10.12

58. Hansı halda sifarişçi daşıyıcıya qarşı iddia irəli sürə bilər?

A) Daşıyıcı pretenziyanı tam və ya qismən təmin etməkdən imtina etdikdə, yaxud 30 gün müddətində pretenziyaya cavab vermədikdə

B) Yalnız daşıyıcı pretenziyanı tam şəkildə təmin etməkdən imtina etdikdə

C) Daşıyıcı pretenziyanı tam və ya qismən təmin etmək üçün notarial şəkildə vaxt istədikdə

D) Daşıyıcı 10 gün müddətində pretenziyaya cavab vermədikdə

E) Daşıyıcı 20 gün müddətində pretenziyaya cavab vermədikdə

Testin çətinlik dərəcəsi: çətin



İstinad: "Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 7 sentyabr tarixli 142 nömrəli Qərarı. M.10.21.

59. Hansı Yük avtonəqliyyatı üçün yol vərəqinin rəsmi formasıdır?

A) Forma YV №1

B) Forma YV №4

C) Forma YV №3

D) Forma KO №1

E) Forma № 7 S

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Maliyyə Nazirliyinin Kollegiyasının "30" iyun 2017-ci il tarixli Q-08 №li qərarı ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 №li qərarına 60 nömrəli əlavə

60. "Yük avtonəqliyyatı üçün yol vərəqi" hansı yük daşımalarında nəqliyyat vasitəsinin işini müəyyən edir? (tam cavabı göstərin) 1. Şəhərlərarası yük daşıma; 2. Şəhərdaxili yük daşıma; 3.Şəhərətərafı yük daşıma; 4. Beynəlxalq yük daşıma.

A) 1, 3 və 4

B) 1, 2 və 3

C) 1, 2, 3 və 4

D) 1, 2 və 4

E) 1 və 4

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m. 2

61. "Yük avtonəqliyyatı üçün yol vərəqi" nə aid olan cavabı seçin.

- A) Yalnız müəssisə daxili əməliyyat sənədidir
- B) Forması müəssisənin istismar xidməti tərəfindən hazırlanır
- C) Ciddi hesabat blankıdır
- D) Forması nəqliyyat müəssisəsinin direktoru tərəfindən təsdiq edilməlidir
- E) Sürət çıxarma maşınlarında çıxarılan nüsxələrindən istifadə edilir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.1

62. "Yük avtonəqliyyatı üçün yol vərəqi" ndən istifadə qaydaların kim müəyyən edir ?

- A) Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi
- B) Daxili İşlər Nazirliyi
- C) Nazirlər Kabineti
- D) Maliyyə Nazirliyi
- E) Nəqliyyat müəssisənin rəhbərliyi

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.1

63. Yol vərəqi əsasında yük daşıyan nəqliyyat vasitəsinin gün ərzində (iş xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) əsas olaraq hansı cavabdakı parametrləri müəyyən edilir?

- A) Avtomobilin yük götürmə qabiliyyəti və yük götürmədən statistik istifadə əmsalı
- B) Sürücünün istirahət rejimi və avtomobilin texniki sürəti
- C) İstismar sürəti və texniki sürəti

D) Sürücünün istirahət və iş rejimi

E) Gördüyü işin və sərf etdiyi yanacağın həcmi

Testin çətinlik dərəcəsi: çətin

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “26” fevral 2001-ci il Əmr № 1-22 .m.2

64. Mətbəələrdə “Yük avtonəqliyyatı üçün yol vərəqi” hazırlanarkən və çap edilərkən üzərinə hansı rekvizitlər mütləq həkk olunmalıdır?

A) Sifarişçinin tam adı və vergi ödəyicisinin eyniləşdirmə nömrəsi

B) Sifarişçinin tam adı və direktorunun ad, фамиliya və ata adı

C) Sifarişçinin vergi ödəyicisi eyniləşdirmə nömrəsi və bank hesab nömrəsi

D) Sifarişçinin bank hesab nömrəsi və məsul şəxsin mobil telefon nömrəsi

E) Sifarişçiyə aid hər hansı məlumat göstərilmir, yalnız çap edən mətbəənin ad və vöen-i göstərilir

Testin çətinlik dərəcəsi: orta

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “26” fevral 2001-ci il Əmr № 1-22 .m.4

65. “Yük avtonəqliyyatı üçün yol vərəqi” ndə aşağıda göstərilənlərdən hansılar mütləq olmalıdır? (Tam cavabı göstərin) 1. Ciddi hesabat blanklarını çap edən mətbəənin özünü müdafiə məqsədilə özünün gizli nişanlarını (şərti qəbul edilmiş emblem, tor və s.) və VÖEN-ini; 2. Ciddi hesabat blanklarının seriya və nömrələrini; 3. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin gerbli dairəvi möhürünün diametrinin 1-1,5 sm.-dək kiçildilmiş çoxrəngli forması 4. Sifarişçinin tam adı və VÖEN-ini

A) 1,2 və 4

B) 1,2,3 və 4

C) 1 və 4

D) 2,3 və 4

E) 2 və 3

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “26” fevral 2001-ci il Əmr № 1-22 .m. 4

66. “Yük avtonəqliyyatı üçün yol vərəqi” nin istifadəsinə nəzarət nəyin əsasında həyata keçirilir ?

A) Forma və ölçülərinə əsasən

B) Kütlə və ya həcmində əsasən

C) Seriya və nömrələrinə əsasən

D) Sayına əsasən

E) İstifadə edilmə müddətinə əsasən

Testin çətinlik dərəcəsi: asan

İstinad: “Yük avtonəqliyyatı üçün yol vərəqi” (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi “26” fevral 2001-ci il Əmr № 1-22 .m. 6

67. “Yük avtonəqliyyatı üçün yol vərəqi” nin müəssisənin anbarında saxlanıldıqda, ondan istifadə edən müəssisə işçilərinə verilməsi şərtləri hansı cavabda tam və düz göstərilir?  
1. Müəssisə rəhbərinin icazəsi verilir; 2. Təhtəlhəsab şəxslərə (icraçılara) verilir; 3. Qaimə - faktura əsasında verilir; 4. Götürən şəxslərlə tam maddi-məsuliyyət barədə nümunəvi fərdi müqavilə bağlanılır

A) 1,2 və 3

B) 1,2 və 4

C) 1 və 4

D) 1,2,3 və 4

E) 1 və 2

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.8

68. "Yük avtonəqliyyatı üçün yol vərəqi" nin işlənməsi zamanı hansı cavabdakıları etmək olmaz? (Tam cavabı göstərin)

- A) Sürücü, dispetçerdən və operatorndan başqa, digər şəxslərin imzalaması və qeydlər aparması olmaz
- B) Dispetçerdən və operatorndan başqa şəxslərin imzalaması və qeydlər aparması olmaz
- C) Cırmaq və onların üzərində qırmızı mürəkəbli qələmləmlə düzəliş aparmaq olmaz
- D) Cırmaq, onların üzərində düzəliş aparmaq, qırmızı rəngli qələmlə doldurmaq olmaz
- E) Cırmaq, pozmaq, ləkələmək və onların üzərində düzəliş aparmaq olmaz

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.

69. "Yük avtonəqliyyatı üçün yol vərəqi" ində xəttə çıxan avtomobilin dövlət nömrə nişanı səhvən düzgün doldurulmazsa, nə edilməlidir?

- A) Yeni yol vərəqəsi doldurulur
- B) Yol vərəqəsində pozmaqla dövlət nömrə nişanı yenidən qeyd edilir
- C) Yol vərəqəsində "melli ağardıcı" ilə düzəliş edilib dövlət nömrə nişanı yenidən qeyd edilir
- D) Korlanmış yol vərəqəsin cırmaqla, əvəzinə başqa yol vərəqəsi doldurulur
- E) Yol vərəqin dolduran şəxs yol vərəqəsində səhvi xətləyib, düzəliş edir və üzərində imza ataraq , tarixi və saati qeyd edir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.9

70. "Yük avtonəqliyyatı üçün yol vərəqi" in doldurarakın səhvən üzərinə su tökülərək korlanarsa, korlanmış yol vərəqəi nə edilməlidir?

A) Sürəti çıxardılaraq, sürətindən istifadə edilməlidir

B) Müvafiq qaydada mühasibata təhvil verilməlidir

C) Korlanmış yol vərəqi, qurudularaq, pozulmuş hissələr düzəliş edilməklə istifadə edilməlidir

D) Cırılıb atılmalıdır

E) Yandırılaraq məhv edilməlidir

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.9.

71. Korlanmış "Yük avtonəqliyyatı üçün yol vərəqi" müvafiq qaydada mühasibata təhvil verildikdən və mühasibata yoxlama (təftiş) keçirildikdən sonra həmin blanklar mövcud qanunvericiliyə uyğun hansı prosedura məruz qalır?

A) Akt tərtib edilərək cırılır

B) Yandırılaraq aktlaşdırılır

C) Arxivə təhvil verilir

D) Şreder aparatında məhf edilir

E) Nömrələri ləğv üçün mətbəəyə verilir , özlərin isə kağız tullantı mərkəzinə təhvil verilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m. 9

72. "Yük avtonəqliyyatı üçün yol vərəqi" neçə bölmədən ibarətdir?

A) 1

B) 2

C) 4

D) 3

E) 6

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.10

73. Yol vərəqinin I (birinci) bölməsində göstərilənlərdən hansı olmur?

A) Sürücünün adı, soyadı, atasının adı

B) Nəqliyyat vasitəsinin adı, markası, dövlət qeydiyyat nişanı

C) Yük avtomobilinin getdiyi marşrutun istiqaməti

D) Sürücülük vəsiqəsinin qeydiyyat nömrəsi

E) Nəqliyyat vasitəsinin gün ərzində gördüyü iş

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m. 10

74. Yol vərəqəsində "Xəttə çıxma vaxtı", rekvizitndəki "tapşırığa görə" sütunu üzrə məlumatlar kim tərəfindən doldurulur?

A) Dispetçer

B) Növbətçi mexanik

C) Avtodəstə rəisi

D) İstismar xidmətinin rəisi

E) Baş mexanik

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.

75. Yol vərəqəsində "Xəttdən qayıtma vaxtı" rekvizitindəki "faktiki" (nəqliyyat vasitəsinin faktiki xəttədən qayıtma vaxtları) sütunları üzrə məlumat kim tərəfindən doldurulur?

- A) Sürücü tərəfindən
- B) Dispetçer tərəfindən
- C) Gecə növbətçisi tərəfindən
- D) Mühafizə şirkətinin atıcısı tərəfindən
- E) Sifarişçi təşkilat tərəfindən

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.10

76. Yol vərəqəsinin II bölməsində hansı məlumatlar qeyd edilir?

- A) "Saygacın göstəricisi, km." rekviziti üzrə məlumatlar
- B) "Xəttə çıxma vaxtı", "Xəttdən qayıtma vaxtı" rekvizitlərindəki "tapşırığa görə" və "faktiki" sütunları üzrə məlumatlar
- C) Nəqliyyat vasitəsinin gün ərzində (iş xüsusiyyətlərinə uyğun olaraq həftə, 10 gün, ay və s.) gördüyü iş haqqında məlumatlar
- D) Yanacaq-sürtgü materialları üzrə məsul şəxsin adı, soy adı, atasının adı
- E) İşin əvvəlinə yük avtomobilinin bakında olan yanacaq qalığı

Testin çətinlik dərəcəsi: asan

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.10



77. Yol vərəqəsinin II bölməsində nəqliyyat vasitəsinin gördüyü iş haqqında məlumatlar kim tərəfindən imza ilə təsdiq edilir?

- A) Yol vərəqəsi dolduran operator
- B) Növbətçi mexanik
- C) Dispetçer
- D) Sifarişçi
- E) Sürücü

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.

78. Yol vərəsəində "Nəqliyyat vasitəsinin gördüyü iş" bölməsində görülmüş işin hansı xüsusiyyətləri daxil edilir? (tam cavabı göstərin) 1. İşin icrası haqqında məlumat (haradan haraya) 2. Getdiyi yürüş (km.) 3. Daşdığı yükün miqdarı, 4. Daşnan yükün sənədi 5. Yanacaq sərfi

- A) 1,2 və 5
- B) 1,2,3 və 5
- C) 2,3,4 və 5
- D) 1,2,3,4 və5
- E) 1,2,3, və 4

Testin çətinlik dərəcəsi: orta

İstinad: "Yük avtonəqliyyatı üçün yol vərəqi" (forma № YV-2) forma və rekvizitləri və onlardan istifadə qaydaları. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi "26" fevral 2001-ci il Əmr № 1-22 .m.

79. Hansı nəqliyyat vasitələri xəttə çıxarkən müvafiq dövlət orqanları tərəfindən verilmiş xüsusi icazəyə malik olmalı və həmin xüsusi icazədə göstərilmiş şərtlər və marşrut üzrə hərəkət etməlidir?

- A) Maksimal eni 2,65 m olan nəqliyyat vasitələri

B) Maksimal eni 2,45 m olan nəqliyyat vasitələri (izotermik kuzov banı nəzərə alınmır)

C) Maksimal eni 2,5 m olan nəqliyyat vasitələri (izotermik kuzov banı nəzərə alınmır)

D) Maksimal eni 2,55 m dən çox olan nəqliyyat vasitələri (izotermik kuzov banı nəzərə alınmır)

E) Maksimal eni 2 m dən çox olan nəqliyyat vasitələri (izotermik kuzov banı nəzərə alınmır)

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən QABARİT VƏ ÇƏKİ PARAMETRLƏRİ 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı M. 2

80. Xüsusi icazə olamadan xəttə çıxan qoşqulu avtoqatarın yüklə birlikdə maksimal kütləsi necə ton ola bilər?

A) 36 ton

B) 38 ton

C) 44 ton

D) 48 ton

E) 50 ton

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən QABARİT VƏ ÇƏKİ PARAMETRLƏRİ 2009-cu il 7 iyul tarixli, 104 nömrəli qərarı M.

81. Sutkalıq - növbə daşıma planın tərtib edilməsi nədən başlayır?

A) Mühasibatlığın pul vəsaitindən

B) Təmir emalatxanasının təhfil veridiyi avtomobil sayından

C) Müəssisə direktorunun sifarişlərindən

D) Yük göndərən və yüklənlərdən daşıma sifarişinin qəbulundan

Е) Sürücülərin təklif və rəsmi ərizələrindən

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Майборода Михаил Егорович,  
Беднарский Виктор Витальевич, ГРУЗОВЫЕ АВТОМОБИЛЬНЫЕ ПЕРЕВОЗКИ, Учебное  
пособие.Рос. .2008.с.299

82. Nəqliyyat müəssisəsində tələbnamənin (sifarişlərin) qəbulun və daşımaların sutkalıq əməliyyat planı saat neçəyədək tərtib edilməlidir?

A) Saat 11:00-a dək

B) Saat 9:00-a dək

C) Saat 13:00-a dək

D) Saat 18:00-a dək

E) Saat 14:00-a dək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Майборода Михаил Егорович,  
Беднарский Виктор Витальевич, ГРУЗОВЫЕ АВТОМОБИЛЬНЫЕ ПЕРЕВОЗКИ, Учебное  
пособие.Рос. .2008.с.300

83. Daşımaların sutkalıq - növbə planı saat neçəyədək hazır olduqdan sonra, yol vərəqələrin yazılması başlanır?

A) Saat 16:00-a dək

B) Saat 18:00-a dək

C) Saat 20:00-a dək

D) Saat 14:00-a dək

E) Saat 10:00-a dək

Testin çətinlik dərəcəsi: orta

İstinad: Майборода Михаил Егорович,  
Беднарский Виктор Витальевич, ГРУЗОВЫЕ АВТОМОБИЛЬНЫЕ ПЕРЕВОЗКИ, Учебное  
пособие.Рос. .2008.с.300

84. Daşımaların sutkalıq - növbə planı saat 16:00-a dək hazırlanmasında məqsəd nədir?

- A) Mühəndis - texniki işçilərin iş vaxının saat 17:00 da bitməsi
- B) Xətdən qayıdan sürücülərə , sabaha gözlənilən iş haqda xəbərdarlıq etmək
- C) Sifarişçilərin tələbanə verməsinə cox vaxt ayrılması
- D) Təmir emalatxanasından , avtomobillərin texniki vəziyyəti haqqında məlumat almaq
- E) Avtomobillərin istismar müddətini artırmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Майборода Михаил Егорович,  
Беднарский Виктор Витальевич, ГРУЗОВЫЕ АВТОМОБИЛЬНЫЕ ПЕРЕВОЗКИ, Учебное пособие.Рос. .2008.с.300

85. Avtomobillərin xəttə çıxarkən verilən yol vərəqələrinin qeydiyyatı harada aparılır?

- A) Texniki vəziyyətin qeydiyyatı jurnalında
- B) Növbətçi mexanik jurnalında
- C) Dispetçer jurnalında
- D) Mühafizəçinin çıxış jurnalında
- E) Tibbi müayinə jurnalında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Майборода Михаил Егорович,  
Беднарский Виктор Витальевич, ГРУЗОВЫЕ АВТОМОБИЛЬНЫЕ ПЕРЕВОЗКИ, Учебное пособие.Рос. .2008.

86. Xətdən qayıdan sürücülərdən yol vərəqələrini qəbul etdikdə , həmin vərəqədə yol hərəkəti qaydalarının pozulması hadisəsi haqqında qeydlər olduqda , nə edilməlidir?

- A) Əməyin mühafizəsi şöbəsinə məlumat verir
- B) Dövlət yol polisində məlumat verir
- C) Təmir emalatxanasının rəisinə /böyük mühəndis, mühəndisə/ məlumat verir

D) Yol hərəkətinin təhlükəsizliyi xidməti rəisinə /böyük mühəndis, mühəndisə/ məlumat verir

E) İstismar xidmətinin, rəisinə, rəis müavininə, mühəndisinə məlumat verir

Testin çətinlik dərəcəsi: asan

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi.  
SOCAR-SS 002.2020. Bakı. 2020 m.1.22.2

87. SOCAR da Yol nəqliyyat hadisələri haqqında elektron və ya kağız formada ətraflı məlumat yuxarı təşkilata hansı müddətdə verilir? (SOCAR-SS 002.2020.-standart sənədinə əsasən)

A) 1-saatdan gec olmayan müddətdə

B) 4-saatdan gec olmayan müddətdə

C) 2 -saatdan gec olmayan müddətdə

D) 48 -saatdan gec olmayan müddətdə

E) 24-saatdan gec olmayan müddətdə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi.  
SOCAR-SS 002.2020. Bakı. 2020 m.3.2.3.

88. Nəqliyyat vasitələrinin sürücülərinin təlimatlandırılmasının hansı növləri olur? Tam cavabı göstərin. (SOCAR-SS 002.2020.-standart sənədinə əsasən)

A) Giriş, ilkin, işdən öncə (reysqabağı), vaxtaşırı, mövsümi, növbədən kənar, birdəfəlik

B) Giriş, ilkin, vaxtaşırı, mövsümi, növbədən kənar, birdəfəlik

C) Giriş, ilkin, işdən öncə (reysqabağı), vaxtaşırı, mövsümi, növbədən kənar

D) İlkin, işdən öncə (reysqabağı), vaxtaşırı, mövsümi, növbədən kənar, birdəfəlik

E) Giriş, ilkin, işdən öncə (reysqabağı), vaxtaşırı, mövsümi, növbədən kənar, birdəfəlik, həmişəlik

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi.  
SOCAR-SS 002.2020. Bakı. 2020 m.4.2.1.

89. İş yerində ilkin təlimat hansı sürücülərə hansı hallarda keçirilir? 1.İşə götürüldükdə. 2. Bir bölmədən digərinə keçdikdə.3.Yeni nəqliyyat vasitəsini idarə etdikdə.4. Ezam olunmuş digər sürücülərlə. 5. Payız-qış (sentyabr, oktyabr), yaz-yay (fevral, mart) dövrlərinin başlanğıcında

A) 2,3,4 və 5

B) 1,2,3,4 və 5

C) 1,2,3 və 4

D) 1,2 və 3

E) 1 və 2

Testin çətinlik dərəcəsi: asan

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi.  
SOCAR-SS 002.2020. Bakı. 2020 m.4.2.14.

90. Sürücülər ezamiyyətə göndərildikdə, xəttə çıxmazdan əvvəl onlara hansı təlimat keçirilir?

A) Növbədən kənar təlimatı

B) Giriş təlimatı

C) Mövsümi təlimat

D) İlkin təlimat

E) Birdəfəlik təlimat

Testin çətinlik dərəcəsi: orta

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi.  
SOCAR-SS 002.2020. Bakı. 2020 m.4.2.42

91. Sürücülər alkoqol səbəbindən xəttə buraxılmadıqda, nə edilir?

- A) Tibb müəssisəsinə müalicəyə göndərilir
- B) Akt tərtib olunur və müəssisə rəhbərliyinə təqdim edilir
- C) Akt tərtib olunur və dövlət yol polisinə təqdim edilir
- D) Xəbərdarlıq edilib , növbəti gün üçün işə yazılır
- E) Müəssisədə saxlanılır, və 3 saatdan sonra yenidən yoxlanılır?

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi.  
SOCAR-SS 002.2020. Bakı. 2020 m.7.2.12.

92. Obliqat qrupa aid olan sürücülər tibbi müayinədən hansı müddətdə keçməlidir?

- A) İki ildə bir dəfə
- B) Üç ildə bir dəfə
- C) Üç ayda bir dəfə
- D) İldə bir dəfə
- E) Altı ayda bir dəfə

Testin çətinlik dərəcəsi: orta

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi.  
SOCAR-SS 002.2020. Bakı. 2020 m.7.3.4.

93. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağçı yoxlanılmasının nəticələri necə rəsmiləşdirilir?

- A) Yol vərəqəsində dispetçer öz imzası ilə təsdiq edir
- B) Yüklü avtonəqliyyat vasitələrinin yol vərəqi YV № 1 birdə növbətçi mexanik imza edir
- C) Avtonəqliyyat vasitələrinin sürücülərinə müayinə məntəqəsinin möhürü ilə təsdiq edilmiş arayış verilir
- D) Yüklü avtonəqliyyat vasitələrinin yol vərəqi YV № 1 də sürücü öz imzası ilə yol vərəqəsində imzalayır və dispetçer möhür vurur
- E) Baş mühəndisin imzası ilə təsdiq edilir

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş «Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən sərəncamında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası»

94. Hərəkət marşrutunda nəqliyyat vasitələrinin görmə məsafəsi ən çox neçə metr olduqda təhlükəsiz hərəkətini təmin etmək və ya təhlükəli sahələrin yanından keçməni təşkil etmək mümkün olursa hərəkət dayandırılır?

- A) Görmə məsafəsi 10 metrdən az olarsa
- B) Görmə məsafəsi 30 metrdən az olarsa
- C) Görmə məsafəsi 500 metrdən az olarsa
- D) Görmə məsafəsi 50 metrdən az olarsa
- E) Görmə məsafəsi 150 metrdən az olarsa

Testin çətinlik dərəcəsi: çətin

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi. SOCAR-SS 002.2020. Bakı. 2020 m.10.2.2.

95. Müəssisənin nəqliyyat vasitələrinin sürücülərinə hidrometeoroloji məlumatların çatdırılması kimin vəzifəsidir?

- A) Ekoloq
- B) Baş mühəndis
- C) Yol hərəkəti mühəndisi
- D) Mexanik
- E) Növbətçi dispetçer

Testin çətinlik dərəcəsi: orta

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi. SOCAR-SS 002.2020. Bakı. 2020 m.10.3.1.



96. Təhlükəli yükləri daşıyan nəqliyyat vasitələrini idarə etməyə buraxılan sürücünü ən azı neçə il sürücülük stajı olmalıdır?

- A) Ən azı fasiləsiz 3 il sürücülük stajı olmalıdır
- B) Ən azı fasiləsiz 5 il sürücülük stajı olmalıdır
- C) Fasilələr nəzərə alınmadan ümumilikdə 3 il sürücülük stajı olmalıdır
- D) Ən azı fasiləsiz 1 il sürücülük stajı olmalıdır
- E) Ən azı fasiləsiz 2 il sürücülük stajı olmalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: "SOCAR-da yol hərəkəti təhlükəsizlik sisteminin idarə olunması" Rəhbər sənədi. SOCAR-SS 002.2020. Bakı. 2020 m.18.5.1.

97. Avtomobil şassisində üzrəndə quraşdırılmış qaldırıcı qazma aqreqatı - Kraz 256 UP 80 markalı nəqliyyat vasitəsi hansına aiddir? (Yol hərəkəti qaydalarına görə)

- A) Ümumi təyinatlı nəqliyyat vasitəsi
- B) Texnoloji nəqliyyat vasitəsi
- C) Xüsusi texnika
- D) İxtisaslaşdırılmış texnik
- E) İri qabaritli nəqliyyat vasitəsi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yol hərəkəti haqqında Qanun. M.1.53.

98. İcazə verilmiş maksimum kütləsi 3,5 tondan artıq olmayan yük avtomobillərini hansı sürücülük kateqoriyası olan sürücü idarə edə bilər?

- A) BC kateqoriya
- B) C kateqoriya
- C) B kateqoriya
- D) C , CE kateqoriya
- E) E kateqoriya

Testin çətinlik dərəcəsi: asan

İstinad: Yol hərəkəti haqqında Qanun. M.33

99. "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ neçə yaşdan yaranır?

A) 16 yaşdan

B) 18 yaşdan

C) 21 yaşdan

D) 23 yaşdan

E) 25 yaşdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Yol hərəkəti haqqında Qanun. M.34

100. İşçilərə ilkin təlimatı kim keçir?

A) Əməyin mühafizə şöbəsinin mühəndisi

B) Əməyin mühafizəsi şöbəsinin rəisi

C) Sahə və ya işin rəhbəri

D) Həmkarlar ittifaqı komitəsinin sədri

E) Müəssisənin direktoru

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

101. İşçilərə ilkin təlimat harda keçirilir?

A) Baş mühəndisin yanında

B) İşçinin göndərildiyi sahədə

C) Həmkarlar ittifaqı komitəsində

D) Əməyin mühafizəsi otağında

E) Əməyin mühafizəsi şöbəsinin rəisinin yanında

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi (məlumat kitabı). Bakı, 2003. Səh. 127

102. Fəhlələri sərbəst işə buraxmazdan əvvəl onlara təlimatın hansı növü keçirilməlidir?

A) Giriş

B) Birdəfəlik

C) Dövri

D) Vaxtaşırı

E) İlkin

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I cild. Bakı, 2010. Səh. 456

103. Fəhlələrlə iş yerində ilkin təlimat hansı hallarda aparılır?

A) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və istehsalat şəraiti dəyişəndə

B) Sərbəst işə buraxılmazdan əvvəl və ilkin iş qəbul olunanda

C) Sərbəst işə buraxılmazdan əvvəl və istehsalat şəraiti dəyişəndə

D) Sərbəst işə buraxılmazdan əvvəl və texnologiyada dəyişiklik olunduqda

E) İşçinin gördüyü işə aid olmayan bir işi yerinə yetirməzdən əvvəl və texnologiyada dəyişiklik olunduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov.İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. I-cild. Bakı, 2010. Səh. 456

104. Əl ilə yüklərin daşınması məsafəsi neçə metrdən artıq olduqda yüklərin daşınmasına icazə verilmir?

- A) 80 metrdən artıq olduqda
- B) 40 metrdən artıq olduqda
- C) 60 metrdən artıq olduqda
- D) 100 metrdən artıq olduqda
- E) 120 metrdən artıq olduqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

105. Nə zaman yüklərin yüksəkliyə qaldırılmasına icazə verilir?

- A) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- B) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 3 m-dən çox olmadıqda
- C) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- D) Yük qaldırılan meydança pilləkanla təchiz olunmadıqda və meydançanın hündürlüyü 4 m-dən çox olmadıqda
- E) Yük qaldırılan meydança pilləkanla təchiz olunduqda və meydançanın hündürlüyü 5 m-dən çox olmadıqda

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Neftqazçıxartma sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2005. Səh. 526

106. İstehsalat binalarında otaqların tavanı döşəmədən minimum nə qədər məsafədə olmalıdır?

- A) 2 metrdən az olmamalıdır
- B) 3 metrdən az olmamalıdır
- C) 4 metrdən az olmamalıdır

D) 1 metrdən az olmamalıdır

E) 2,5 metrdən az olmamalıdır

Testin çətinlik dərəcəsi: orta

İstinad: Y.H.Bünyətov. Əməyin mühafizəsi. Məlumat kitabı. Bakı, 2003. Səh. 127

107. Tozlu işləri yerinə yetirən fəhlə hansı fərdi mühafizə vasitəsindən istifadə etməlidir?

A) Çəkmədən

B) Qulaqcıqdan

C) Resperatordan

D) Filtrli əleyhqazdan

E) Şlanqlı əleyhqazdan

Testin çətinlik dərəcəsi: asan

İstinad: Neft emalı və neft-kimya sənayesində təhlükəsizlik qaydaları. Bakı, 2012. Səh. 151

108. Elektrik cərəyanının təsirindən qoruyan mühafizə vasitəsini göstərin?

A) Dezaktivasiya vasitələri

B) Səsboğən

C) İzoləedici örtüklər və qurğular

D) Hermetikləşdirici qurğu

E) İşıq filtrləri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

109. Yer səthindən 2 metrdən yüksəklikdə iş aparılan zaman əsasən nədən istifadə olunmalıdır?

A) Rezin əlcəkdən

B) Xüsusi çəkmələrdən

C) Qulaqcıqdan

D) Eynəkdən

E) Qoruyucu kəmərdən

Testin çətinlik dərəcəsi: asan

İstinad: Y.Əhmədov, T.Rəhimov. İşçilərin sağlamlığı və əməyin təhlükəsizliyi. II cild. Bakı, 2011. Səh. 500

110. Nəfəs yollarının mühafizəsi üçün hansı mühafizə vasitələrindən istifadə olunur?

A) Şlanqlı əleyhqazlardan

B) Süzgəcli əleyhqazlar və qulaqcıqlardan

C) Süzgəcli, oksigenli əleyhqazlar və dəbilqədən

D) Resperatorlar, əleyhqazlar və eynəkdən

E) Resperator və əleyhqazlardan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

111. Günvurma nə vaxt baş verir?

A) Günəşli havada gün şüalarının altında olduqda

B) Yayda kölgəlikdə çox durduqda

C) İsti otaqda çox qaldıqda

D) İsti yay fəslində günəşli havada gün şüalarının təsiri altında çox durduqda

E) Qışda günəşli havada gün şüalarının təsiri altında çox durduqda

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasının Ətraf mühitin mühafizəsi haqqında qanunu Bakı 1999

112. Qapalı sınıqlar zamanı ilk tibbi yardım kimi nə etmək lazımdır?

- A) Sadəcə həkimi gözləmək
- B) Ağrıkəsici dərman vermək və tibb müəssisəsinə çatdırmaq
- C) Şına qoyub tərənəmz vəziyyətdə saxlamaq, tibb müəssisəsinə çatdırmaq
- D) Təmiz havaya çıxarmaq bintlə sarımaq
- E) Deformasiya uğramış nahiyəni düzləndirib bintlə sarımaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Tibb bacısının məlumat kitabı Bakı 2008

113. Yanan metalları nə ilə söndürmək olar?

- A) Xüsusi təyinatlı tozlarla
- B) Ümumi təyinatlı tozlarla
- C) Köpüklə
- D) Su ilə
- E) Buxarla

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

114. Gərginlik altında olan avadanlıqlarda baş vermiş yanğıni söndürərkən ilk növbədə nə etmək lazımdır?

- A) Bölməni hermetikləşdirmək
- B) Qəza bölməsini və avadanlıqları cərəyandan ayırmaq
- C) Bölməni su ilə doldurmaq
- D) Koşma ilə üstünü bağlamaq
- E) Bölməni köpüklə doldurmaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu Bakı-1997  
Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları

115. Yanğın həyəcan signalı verilərkən hansı fəaliyyətləri yerinə yetirmək lazımdır?

- A) İşı dayandırmaq, toplantı məntəqəsinə getmək və növbəti komandanı gözləmək
- B) İşı davam etmək və heyətdən yanğının söndürülməsinə nümayəndə ayırmaq
- C) İşı dayandırmaq, əşyaları götürmək, otaqları bağlayıb ərazini tərk etmək
- D) Bölməni hermetikləşdirmək və sahil yanğınsöndürmə dəstələrini gözləmək
- E) Yanğın yerini axtarmaq və onu söndürməyə başlamaq

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Yanğın təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu (Bakı-10.06.1997)  
Respublikasında yanğın təhlükəsizliyi qaydaları

116. Süni tənəffüs hansı yollar ilə verilir?

- A) Yalnız ağızdan-ağıza
- B) Yalnız ağızdan-buruna
- C) Ağızdan-ağıza, ağızdan-buruna
- D) Bədəni masaj etməklə
- E) Əl və ayağı hərəkət etdirməklə

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

117. Peşə xəstəliyi nədir ?

- A) Əmək qabiliyyətini qismən itirməklə nəticələnən xəstəlik
- B) Əmək qabiliyyətini müvəqqəti itirməklə nəticələnən xəstəlik



C) Vəzifəsini yerinə yetirərkən aldığı zərərli amillərin təsirindən yaranmış xəstəlik

D) Əmək qabiliyyətini tam itirməklə nəticələnən xəstəlik

E) Əmək qabiliyyətini 3 gündən az olmayaraq itirməklə nəticələnən xəstəlik

Testin çətinlik dərəcəsi: orta

İstinad: Müəssisələrdə texniki təhlükəsizlik və əməyin mühafizəsinin təşkilinə dair mühüm aspektlər. Bakı, 2008

118. Bədbəxt hadisə baş verən zamanı ilk növbədə iş rəhbərinin vəzifəsi:

A) Zərərçəkənə heç bir kömək etməməli və rəhbərliyə xəbər verməli

B) Həmkarlar ittifaqı təşkilatına xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

C) Sanitariya-epidemioloji xidmətinə xəbər verməli və tibb məntəqəsinə çatdırılmalı

D) Zərərçəkənə ilk tibbi yardım göstərilməli və tibb məntəqəsinə çatdırılmasını təşkil etməli və rəhbərliyə xəbər verməli

E) Müəssisənin rəhbərliyinə və zərər çəkənin evinə məlumat verməli

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

119. Zərərli istehsalat amillərinin təsiri nəticəsində yaranan xəstəliyi:

A) Peşə xəstəliyi

B) Sarılıq xəstəliyi

C) Sətəlcəm xəstəliyi

D) Şəkər xəstəliyi

E) Qızılça xəstəliyi

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sistemi. Bakı, 2004

120. Hansı hündürlükdən başlayaraq “Yüksəklikdə görülən işlər” anlayışı qüvvəyə minir?

A) 3.0 m

B) 2.5 m

C) 5.0 m

D) 1.8m

E) 2.10 m

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin qərarı ilə 2016-cı ildə təsdiq edilib. Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları. Bakı, 2016

121. Kollektiv mühafizə vasitələri nədir?

A) Kənar şəxsləri qorumaq üçün tətbiq edilən vasitələr

B) Tək bir adamı qorumaq üçün tətbiq edilən vasitələr

C) Dəzgahları qorumaq üçün tətbiq edilən vasitələr

D) Bütün sex işçilərini qorumaq üçün tətbiq edilən vasitələr

E) İki və ya çox işçini qorumaq üçün tətbiq edilən vasitələr

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999

122. Müəssisədə yanğın təhlükəsizliyi qaydalarına kimlər əməl etməlidir?

A) Fəhlə və qulluqçuların hamısı

B)

Sex rəisi

C)

Qulluqçular

D) Fəhlələr və aparatçılar

E) Ustalar çilingərlər

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

123. Məişət və iş otaqlarında hansı elektrik cihazlarından istifadə etmək qadagandır?

A) Slaydoskopdan, telefonda, printerdən

B) Kompyuterdən, printerdən. Proyektordan

C) Kompyuterdən, telefonda, printerdən, kondisionerdən

D) Yüksək tezlikli sobadan, elektrik qızdırıcı cihazlardan, elektrik su qəfədanından

E) Proektordan, kondisionerdən, slaydoskopdan

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

124. Fövqəladə hal baş verərsə hansı nömrəyə zəng etmək lazımdır?

A) 112

B) 104

C) 102

D) 103

E) 101

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Fövqəladə Hallar Nazirliyinin qaynar xətti

125. Binalarda yanğına qarşı nə olmalıdır?

- A) Pilləkan qəfəsində dəmir qapı
- B) Köçürmə sxemləri və işarələri, xəbərdarlıq plakatları, yanğınsöndürmə vəsaitələri
- C) Təlimatın kecirilməsi üçün xüsusi otaq
- D) Dəhlizdə qumla təchiz edilmiş yanğın lövhəsi
- E) Mərtəbələrdə əlavə nərdivanla

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

126. Yanğın baş verən zaman ilkin yanğınsöndürmə vasitələrindən kimlər istifadə etməlidir?

- A) Sex rəisi
- B) Növbə rəisi
- C) Fəhlə və qulluqçular
- D) Texnoloq
- E) Yanğın söndürmə komandiri

Testin çətinlik dərəcəsi: orta

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

127. Yanğın aşkar etdikdə nə etməli?

- A) Dərhal bələdiyyəyə xəbər vermək
- B) Dərhal polis mühafizə bölməsinə xəbər vermək
- C) İcra hakimiyyətinə xəbər vermək
- D) Dərhal yanğından mühafizə bölməsinə xəbər vermək
- E) Dərhal əmək müfəttişliyinə xəbər vermək

Testin çətinlik dərəcəsi: çətin

İstinad: Azərbaycan Respublikasında yanğın təhlükəsizliyi qaydaları. Bakı, 2001

128. Fərdi mühafizə vasitələri hansılardır?

A) Tənəffüs orqanları mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri və tibbi mühafizə vasitələri

B) Görmək və eşitmək üçün mühafizə vasitələri

C) Danışmaq üçün mühafizə vasitələri, dəri səthi mühafizə vasitələri

D) Anlatmaq üçün mühafizə vasitələri, ayaq üçün mühafizə vasitələri

E) İtdən və ildandan qorunmaq üçün mühafizə vasitələri

Testin çətinlik dərəcəsi: asan

İstinad: Azərbaycan Respublikası Əmək Məcəlləsi. Bakı, 1999